



## Xütra RAMAZAN

### ŞANLI ZƏFƏR HAVASI

(Davaya yollanan oğula ata sözü)

Haralayır Vətən səni dər gündə,  
Harayına hay ver, şokər-bal oğlum.  
Hünər vaxtı, namus-qeyrət dömüdr,  
Vətəninə layiq öşgər ol, oğlum.

Qarabağın hər qarışı can verir,  
Otuz ilin həsrətini qoşdurir.  
Mənfur düşmən qara yellər əsdirir,  
O alçağı qəbrinəcən qov, oğlum.

Ocaq yandır babalərin közümdən,  
Məğrurluğu istə qartal gözündən  
Keçmək üçün bir gün cidir düzündən  
Vüqarını bu dağlardan al, oğlum.

Atıl döyüş meydanına nər kimi,  
Çağla, kükrə Arz kimi, Kür kimi,  
Yədəlini did, parçala şir kimi,  
Yorulmasın silah tutan qol, oğlum.

Cum irəli, göstər yada hünəri,  
Bu davadan qoləbəylo dən geri,  
Dile gəlsin tamburunun telləri,  
Şanlı zəfər havasını çal, oğlum.

27 sentyabr 2020-ci il

### NIDA

Valday bəynəlxalq toplantısında Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı əsaslı iddialarına Azərbaycan Prezidenti İlham Əliyev konkret cavab verdi.

Mənfur düşmən, bir nidayla xüyalərin oldu viran,  
Bilmirdin bəs, əlov qopar ildimlər çaxan zaman?  
Yaman yerdə yaxalandın, axşamladın yaman yerdə,  
Qaflı, axı, nöqtə-filan keçməz nida olan yerdə.  
O anda ki, cavabında Azərbaycan Prezidenti Cəsarətli: Qarabağ Azərbaycandır, Nida - deddi.  
Elo tutdu o nidalı sözden dəyan sillo soni, Daha dilə gətirməzsən son Qarabağ kolmosini!  
Zal titrədən bu gur nida dildə adı şüar deyil,  
Bir Ali Baş Komandanın qəsbkərə congidir, bil.  
Hər dövletin işidmiri siyasətdə nida demək?  
Buna gücü, qüdrətylə Azərbaycan qadirdir tək.  
Nida nədir? - Haqq-odalət cərcəsinin var səsindir,  
Qətiyyətli mövqeyini cahana car etməsindir,  
Azərbaycan adında bir haqiqət var bu dünyaya:  
Hər şüarı ədalətdir, hər qərarı, hökmü nida!

5 oktyabr 2019- cu il

# ŞUŞAYA SƏFƏRİM VAR

## ŞƏHİD ANASI

Bir ana ah çəkir mezar üstündə,  
Açıb qaçağını o, başdaşına.  
Oğlu şəkildə gedib yuriməsində,  
Bu günə otuz beş tamamdır ona.  
Qırılmış nəfəsi, sunmuş qəməti-  
Bu dörd ana üçün on böyük dərddir.  
Alınnda qırışlar - oğul möhnəti-  
Həsrotili illərin sayı qəddərdir.  
On beş il oğlunun məzarı üstündə,  
Mayası saralan gözlər yol çəkir.  
Birdən dikolir ki: baladın gələn!  
Məzarı yanında... İnana bilmir.  
Oğullar ölmezdir analar üçün,  
Duyur anasını nəfəsindən o.  
Torpağın altında yatsa da bu gün.  
Baxır şəhidliyin zirvəsindən o:  
"Anacan, dar gəlir mənə bu qəbir,  
Mənim qisasımı də, kim alacaq?  
Cismim vətəndədir, ruhumsa əsir,  
Nə zaman bəs ruhum azad olacaq?  
Uğrunda canından keçdiyim Vətən,  
Bağışla, qarşında günahkaram mən.  
Düşməni gərəcə qova bilmədim,  
Məni yaman yerdə haqladı ölüm".  
Ana hay verdikə oğul səsində,  
Yer-göy həsəd səkir iradəsinə.  
Gözləri danışır, qolbı ağlayır:  
"Can bala, Vətən də anan gündəndə-  
Mənfur düşmən qarə günün də!  
Bir ağ günü vardır qarə günün də!  
Ananın nifreti, ana nələsi!  
Silahdan güclüdir, oğul, bunu bil,  
Hələ almamışsın oğul qisası,  
Ananın ürəyi dinc olən deyil.  
Ana qəzəbindən dağlar oriyər,  
Analar dönməzdir -  
Dönməyəcəyəm!  
Sənin qisasını alana qədər  
Analar ölmezdir -  
Ölməyəcəyəm!"

2008

## XOCALI HARAYI

Bir haray yüksəlir illərdən bəri-  
Ruhları sarıdan, qolb didən haray.  
Bir haray titrədi yeri, göyləri -  
Cahan ürəyini gəyindən haray.  
O Xirasamdan, Tandırndan betor,  
Torpağın bəgrini yarıb ucalar.  
Bu haray mənimdir - çəitsin bəşər,  
Soyadım Qarabağ, adım Xocalı!  
Bu haray gəyindir təzo yaratək  
Köçsə də tarixin can yaddaşına.  
Üzüdünkü çıxdı o zalım fələk,  
Xocalı, gör nələr gəldi başına!  
O soyuq, o müdhiş, o mənfur gecə  
Bəxtin yad olilyo qarə yazıldı,  
Yüz-yüz günahsızın adı gör necə  
Al qanla əgəppaq qarə yazıldı.  
Arxalı, yaraqlı, saqqallı qullar  
İnsanlığı haqqını tapdadi keçdi,  
Şirin nağıllarla yatan noğullar  
O gecə qorxulu nağıla düşdü.  
İşlədi iliyö, duyan insanın  
Qar üstə sorilən cəva harayı:  
Bayaqdan can verməmiş cahən ananın  
Düşündə süd gözün usəq harayı...  
Yadlar tapdığında o dilbər güşə  
Gül-çiyək yerinə qanqal bitirir.  
Solən xərbitibül, küsən bənövşə  
Baharın güzünə həsrot götürir.  
Haqiqət dediyin budursa, onda  
Əsl mətləbini anlatdın, dünya  
Natovani qərib etdin yurdunda,  
Üzeyir ruhunu ağlatdın, dünya  
Qana susayanlar qan- qan deyöndə,  
Qanundan deyənlər südu lal kimi;  
Anaların arı orşə deyöndə,  
BMT-yə çatdı adı hal kimi.  
Xocalı harayı- doğma, müqəddəs,  
Bizim qəlbimizdə adılmışosin.  
Nəçə ki, həyat var o, ilahi səs  
Ötəri duyğutək ötüb keçməsin.  
Hayır ki, ey cahən, çatsın harayı  
Ali Suraların kar qulağına.  
Gözəl Qarabağın öz haqq-sayı  
Ədalət naminə qayıtısın ona.

Mart, 1992

## BAYRAQDAR MARŞI

Türkçülüyün cana yaşar,  
Hürriyyətin qanda yaşar,  
İslamın imanda yaşar,  
Dağalan, dağalan!

Mavi Xəzər, qızıl qaya,  
Sahilyanı - yaşıl boya,  
Ulduz qonub Ayparaya,  
Dağalan, dağalan!

Mavi səma, yaşıl çəman,  
Qurşaq bağlar lələlərdən,  
Yurdumuzun düzləri gen,  
Dağalan, dağalan!

Məşələrim zolaq-zolaq,  
Zemilərim daraq-daraq,  
Süsen, sünbül saçaq-saçaq,  
Dağalan, dağalan!

Ana yurdun göylərində,  
Hər kəndində, şəhərində,  
Qan-qadalı səngörində  
Dağalan, dağalan!

Hər rənginin hikməti var,  
Türkün gücü, qüdrəti var,  
Qarabağın həsrəti var,  
Dağalan, dağalan!

Üçəl Şuşa qalasında -  
Ürəklərin yarasında,  
Əronlərin savaşında,  
Dağalan, dağalan!

Başım üstə yüksəldəyim,  
Varlığına vədçəyim,  
Uğrunda candan keçəyim,  
Dağalan, dağalan!

09 noyabr, 1994-cü il.

## BALAKƏN QARTALLARI

Qarabağın ən qaynar döyüş bölgələrində mərdlik və şücaət göstərən Balakən könüllülərindən ibarət batalyonu əfsanəsi "Balakən Qartalları" adı ilə şöhrət qazanıb.

Vətən intizarıdadı-  
Qarabağ dardadı.  
Qalxır, dadına çatır  
Balakən Qartalları.  
Od içində yarandı,  
Dilimdə öşgər andı.  
Yenilməz batalyondadı  
Balakən Qartalları.  
Hər biri bir ərdillər,  
İlgiddilər, nördilər,  
Sinəsi sipərdilər  
Balakən Qartalları.  
Mənfur düşməni görcək  
Cəsarətli qartallar,  
Cumur nəro çəkorək  
Balakən Qartalları.  
Qoruduğu yurduddur.  
Düşməno qan uddurur.  
Ağır zərbələr vurur  
Balakən Qartalları.  
Qartalın nəslindəndi,  
Hom dağlar əslindəndi,  
Qələbə əzmindəndi  
Balakən Qartalları.  
Gözəl Qarabağ üçün  
Həzrədi şəhid gətsin.  
Cannı fəda etsin  
Balakən Qartalları.  
Vətəno öşgər olanı  
Ucalacaq hər zaman,  
Tarixdə adı qalan  
Balakən Qartalları.

1993.

## QARA GEYİNMİŞ QADIN

Hər şəhidin ölməz ruhu fəvqündə  
Bir qarə geyinmiş qadın dayanır.  
Tələ qarə yazmışsın ona əg gündə,  
Ömrü də qarəla-qarəla yanır.  
Fərğ etməz anadır, ya gəlinbəci-  
Biri can itirib, o biri ürək:  
Onun da, bunun da təleyi acı,  
Düşüb qismətinə qarə geyinmək.  
Maton libasını geyəndən bəri  
Elə bil yad olub özü-özünə,  
Əriyib çuxura düşən gözləri  
Daha dönmüb bəxmür insan üzünə...  
O qarə geyimdə məğrur qadının  
Şəhid məzarıdır könlü sirdaş.  
Yeganə təsəlli yeridir onun  
Öpüb oxşadığı qarə başdaşı.  
Ay qarə geyinmiş vəfalı gəlin,  
Yeter bu dünyanı qarə görüdüyn.  
Sən ki ata yeri oğul yetirdin.  
Gün gələr, köksindən açılər düyün.  
Soyun o qarəni sən də, ay ana,  
Səni ağlar gündə gərməsin yağı.  
Onsuz da boyandı bütün cahana,  
Ananın nifroti orıdır dağıt.  
Bilirmən, desəm də, desəm də mən,  
Oğul qisasını alana qədər  
O qarə geyimdən nə sən keçərsən,  
Nə sənin vəfalı gəlinin keçər.

1994-cü il

## OYAN, XALQIM

Torpağımız zaman-zaman parçalandı,  
Yurdumuzun sinəsinə od qalandı.  
Torpaq ana, torpaq Vətən, torpaq candı,  
Oyan, xalqım, ayğa qalx, torpaq üçün!  
Anaların göç yaşları qurumayıb,  
Bədnam düşmən torpağımızdan qovulmayıb,  
Neçə-neçə müəmməllər durulmayıb,  
Oyan, xalqım, ayğa qalx, torpaq üçün!  
Ulular da bu torpağa can qoymuşlar,  
Diş-dırnaqla, canla, qanla qorumuşlar,  
Əliyalın, xış-kotanla qorumuşlar,  
Oyan, xalqım, ayğa qalx, torpaq üçün!  
Vətən oğlu, Vətən qızı, qeyratə gəl,  
Aldanıbsan, talanıbsan, ibrətə gəl,  
Əsarətdən col yaxşı, ölüm gözəl,  
Oyan, xalqım, ayğa qalx, torpaq üçün!  
Borcumuz var ulu Vətən qarşısında,  
Vətən üçün şəhid gədən qarşısında,  
Qaçqın, köçkün, itkin düşən qarşısında,  
Oyan, xalqım, ayğa qalx, torpaq üçün!  
Vasitəçi torpaqları alan deyil,  
Kimsə daha qeydimizə qalan deyil,  
Bizim üçün yadlar şəhid olan deyil,  
Qalx! Qəsbkərə nifrot olsun yarağımız,  
Qan içindən çıxək açsın torpağımız,  
Qarabağda dağalansın bayrağımız!  
Oyan, xalqım, ayğa qalx, torpaq üçün!

28.05.1993

